

“Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, Təhsil müəssisəsinin yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə aşağıdakılar

QADAĞANDIR:

1. Təhsil müəssisəsində bütün bina və qurğulara, su mənbələrinə gedən yollarda, habelə pilləkən qəfəslərində istənilən təyinatlı otaqların qurulması, insanların hərəkətinə mane ola biləcək əşyaların yerləşdirilməsi (yığılması);
2. Təhsil müəssisəsinə bütün əsas və ehtiyat qapılarının qarşısında və arxasında həmin qapılardan istifadəni məhdudlaşdıran və insanların sərbəst hərəkətinə mane ola biləcək əşyaların yerləşdirilməsi (yığılması);
3. Tədris auditoriyalarının, siniflərin, mühazirə və idman zallarının, yataqxanaların və digər otaqların pəncərələrində dəmir barmaqlıqların quraşdırılması;
4. Qoruyucu örtüyü, həmçinin naqillərinin izolyasiyası zədələnmiş, habelə standartta uyğun olmayan və nasaz elektrik qurğu və cihazlarının istismarı;
5. Təhsil müəssisəsində müvəqqəti elektrik şəbəkələrinin quraşdırılması və istismarı (müstəsna hallarda tikinti-təmir və qəza işləri aparılan sahələrdə müvəqqəti elektrik şəbəkəsindən istifadə etmək olar);
6. Təhsil müəssisəsinin binasının yanar materialdan olan dam örtüyünün üzərindən elektrik xətlərinin çəkilməsi;
7. Təmir işləri dövründə elm-təhsil müəssisəsinin və yataqxananın binasında yaşayan adamları köçürmədən od və digər yanğın təhlükəli işlərin aparılması, pəncərələrdə açılmayan dəmir barmaqlıqların quraşdırılması, cərəyan altında olan elektrik cihazlarının və qurğuların nəzarətsiz saxlanması;
8. Təhsil müəssisəsində qoruyucu şüşə örtüklərlə və metal torla təchiz edilməmiş səyyar elektrik lampalarının istifadəsi;
9. Təhsil müəssisəsində otaqların yuyulub təmizlənməsində benzin, kerosin və digər tezalıxan mayelərdən istifadə, otaqların divarlarına, tavanına yanar və yandıqda zəhərli maddələr ayıran materiallardan üzlüyün çəkilməsi;
10. Təhsil müəssisəsinin zirzəmi otaqlarında partlayış-yanğın təhlükəli proseslər aparılan laboratoriyaların yerləşdirilməsi;
11. Yanğın texnikalarının və ilkin odsöndürmə vasitələrinin təyinatından başqa məqsədlər üçün istifadə edilməsi;
12. Təhsil müəssisəsinin ərazisində tütün çəkilməsi, ocaqların qalanması, əşyaların (tullantıların) yandırılması;
13. Təhsil müəssisəsində sobaların yandırılması üçün benzin, kerosin, dizel yanacağından, digər asan alıxan mayelərdən istifadə edilməsi, həmçinin yanacağı bilavasitə sobanın

odluq dəliyinə qarşısında saxlanması, işləyən sobaların nəzarətsiz saxlanması, nasaz sobalardan və üstü bacalarından istifadə olunması.

Yanğın baş verdikdə nə etməli:

- təhsil müəssisəsində yanğın baş verdikdə dərhal "112" qaynar xəttinə məlumat verilməli;
- həyəcan zəngindən və digər səs siqnallarından istifadə etməklə müəssisə heyətinə xəbər verilməli;
- yanğından mühafizə xidmətinin əməkdaşları gələndə mövcud olan yanğınsöndürmə vasitələrindən istifadə etməklə yanğının mənbəyinin söndürülməsi üçün tədbirlər görülməli;
- yanğın zamanı elektrik təchizatı sistemi ümumi şəbəkədən ayrılmalı, qaz xətləri qapanmalı, havadəyişmə sisteminin işi dayandırılmalı, üstü sorucu sistem işə salınmalı, yanğının yayılmasının qarşısını alan digər tədbirlər həyata keçirilməli;
- təhsil müəssisəsinin vəzifəli şəxsləri və ya digər nümayəndələr yanğın barədə müəssisənin rəhbərinə məlumat verməli, yanğının qarşısının alınması ilə əlaqədar olmayan bütün işləri dayandırılmalı, yanğından mühafizə qüvvələrini qarşılamaq üçün yolları və su mənbələrinin yerini yaxşı bilən şəxs ayırmalı, yanğının söndürülməsi ilə məşğul olmayan adamları təhlükəli zonadan uzaqlaşdırmalı, insanların həyatı üçün təhlükə yarandıqda mövcud qüvvə və vasitələrdən istifadə etməklə dərhal onların xilas edilməsini təşkil etməli, zərurət yarandıqda qaz-qəza, tibb və digər xidmətləri yanğın yerinə çağırılmalı;
- yanğın zamanı təhsil müəssisəsinin nümayəndəsi yanğınsöndürmə dəstəsinin rəhbərini yanğın baş vermiş müəssisənin xüsusiyyətləri, o cümlədən partlayış təhlükəli və zəhərli maddələr, qaz dolu balonlar, gərginlik altında olan elektrik qurğuları barədə məlumatlandırmalıdır.